

FRANSA PREZİDENTİNƏ BEYNƏLXALQ SÜLH MÜKAFATI VERİLMİŞDİR

*Fransa Prezidenti Fransua Olland Feliks Ufue-Buani adına
Beynəlxalq sülh mükafatına layiq görülmüşdür*

Fevralın 22-də Mozambikin keçmiş prezidenti Joakimin Çessanonun sədrliyi altında keçirilən Beynəlxalq sülh mükafatının münsiflər heyətinin yığıncağı Afrika qitəsində stabilliyin və sülhün qorunub saxlanılmasına verdiyi əməli töhfələrinə görə Fransa prezidentinə bu mükafatın verilməsini yekdilliklə qərara almışdır.

Joakimin Çessano bildirmişdir ki, münsiflər heyəti qitə ölkələrini təhdid edən müxtəlif xarakterli təhlükələri ciddi şəkildə təhlil etmiş, Mali hadisələrində Fransanın bu ölkə ilə həmrəylik nümayiş etdirməsini və əməli kömək göstərməsini yüksək qiymətləndirmişdir.

Xatırladaq ki, Feliks Ufue-Buani adına beynəlxalq sülh mükafatı 1989-cu ildə təsis edilmişdir. BMT və UNESCO kimi nüfuzlu təşkilatların Nizamnaməsinə əsasən dünyada sülh işinə töhfə verən ayrı-ayrı şəxslər, müəssisə və təşkilatlar bu mükafata layiq görülürlər.

Nelson Mandela, İsaq Rabin, Şimon Peres, Yasir Ərəfat, İspaniya kralı və digər tanınmış siyasi xadimlər, dövlət başçıları bu mükafatın laureatları olmuşlar. Laureat adına layiq görülənlərə 150 min dollar, diplom və qızıl medal təqdim olunur.

Fransa Prezidentinə mükafat yaxın vaxtlarda UNESCO-nun iqamətgahında təntənəli şəkildə təqdim olunacaqdır.



YENİ PREZİDENTİN İNAUQRASIYA MƏRASİMİ

*Fevralın 25-də Seulda Koreya Respublikasının yeni Prezidentinin
inauqurasiya mərasimi keçirilmişdir*



Parlamentin binası qarşısında təşkil edilmiş mərasimdə xarici qonaqların, o cümlədən Yaponiyanın Baş nazirinin müavini Taro Asonun da qatıldığı inauqurasiya mərasimində təxminən 70 min nəfər iştirak etmişdir. Andiçmə mərasimindən sonra çıxış edən Prezident Pak Kın He siyasətinin əsas hədəflərini açıqlamışdır. Məlum olmuşdur ki, Pak Kın He mühüm potensiala malik istehsal sahələrinin inkişafına xüsusi diqqət yetirəcək, həmçinin kiçik və orta biznesə yardım etmək yolu ilə yeni iş yerlərinin açılmasına nail olmağa çalışacaqdır.

Yeni Prezident Koreya Xalq Demokratik Respublikasını təxribat xarakterli yeni hərəkətlərdən çəkəndirmək üçün ABŞ-Koreya Respublikası alyansının möhkəmlənməsi üçün əlindən gələni edəcəkdir. Pak Kın He, həmçinin ölkənin müdafiə gücünün təkmilləşdirilməsi məqsədilə xərcləri də artırıcaqdır.

Ərazi mübahisələrinə gəlinə, yeni Prezident bəyan etmişdir ki, o, ölkənin əsas mövqeyinin saxlanılmasına çalışacaq və bunun üçün lazımı, qəti addımlar atacaqdır. Bu mövqə Yapon dənizində yerləşən mübahisəli Takesima adalar qrupuna da şamil ediləcəkdir.

RUSİYANIN ƏN NÜFUZLU QADINI

Rusiya parlamentinin yuxarı palatasının spikeri Valentina Matvienko bu ölkənin ən nüfuzlu qadınlarının siyahısına başçılıq edir



Rusiya parlamentinin yuxarı palatasının spikeri Valentina Matvienko dalbadal ikinci ildir ki, bu ölkənin ən nüfuzlu qadınlarının siyahısına başçılıq edir.

İlk üçlüyə Baş nazir Dmitri Medvedyevin müavini Olqa Qolodets və mətbuat katibi Natalya Timakova da daxildir. Rusiya Prezidentinin iqtisadiyyat üzrə köməkçisi Elvira Habiullina dördüncü yerdə qərarlaşmışdır. Alla Puqaçova bu il beşinci yerlə kifayətlənməli olmuşdur. Bununla belə, o, yenə də mədəniyyət sahəsində ən nüfuzlu qadınların beşliyinə başçılıq edir.

Beynəlxalq Qadınlar Günü ərəfəsində reytingin hazırlanması ilə artıq dalbadal ikinci ildir ki, Rusiyanın bir sıra aparıcı KİV-ləri məşğul olur.

BEYNƏLXALQ AXTARIŞDA OLAN ŞƏXS KENİYANIN PREZİDENTİ SEÇİLDİ

Kenyanın Müstəqil Seçki Komissiyası martın 9-da baş nazirin müavini Uxuru Keniattunu prezident seçkilərinin rəsmi qalibi elan edib

APA-nın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, Müstəqil Seçki Komissiyasının son məlumatına görə, Uxuru Keniattuya seçicilərin 50,07 faizi səs verib. Keniattunun əsas rəqibi Rail Odinqa 43 faiz səs toplaya bilib.

Qeyd edək ki, Uxuru Keniattu Sudan prezidentindən sonra insanlıq əleyhinə cinayətlərdə günahlandırılan ikinci afrikalı lider olacaq.

Beynəlxalq cinayət məhkəməsi onu 2007-ci ildə tayfaarası qətlə törətdiyinə görə məsuliyyətə cəlb etmək niyyətindədir.



“LE MONDE”NİN YENİ REDAKTORU

Fransanın nüfuzlu qəzetinə qadın rəhbərlik etməyə başlamışdır



Fransanın nüfuzlu “Le Monde” qəzetinə qadın rəhbərlik etməyə başlamışdır. Redaksiyanın idarə heyətinin yığıncağında Natali Nuqayred qəzetin direktoru və eyni zamanda, qrupun direktorlar şurasının üzvü seçilmişdir. “Liberation” qəzetinin keçmiş jurnalisti olan xanım bu vəzifəyə təyin olunana qədər “Le Monde” qəzetinin xarici siyasət şöbəsinə başçılıq edirdi. Yeni təyinatla bağlı keçirilən yığıncaqda iştirakçıların 80 faizi N.Nuqayerdin namizədliyini dəstəkləmişdir.

Qəzetə ilk dəfə rəhbərlik etməyə başlayan qadının namizədliyini hələ fevral ayında “Le Monde”nin üç auksioner qrupu irəli sürmüşdür.

Xatırladaq ki, Natali Nuqayerd bu vəzifədə ötən ilin noyabr ayında dünyasını dəyişmiş baş direktor Erik İzarailobiçi əvəz etmişdir.